


TƏSVİRİ

Qara çay tam fermentləşdirilmiş çaydır, istehsal prosesinin ən vacib hissəsi fermentasiyadır. Fermentasiya çayın içindəki otun qoxusunu aradan qaldırmaqdır. Qara çayın içindəki maddələr hava ilə tam təmasdadır. Uyğun temperatur və rütubət şəraitində çayın tərkibindəki polifenol birləşmələri mayalanır və oksidləşərək theaflavinlər, thearubinlər və s. Qoy qara çay özünəməxsus bir ətir yaysın.

Normalda qara çayın fermentasiya müddəti çox uzun olmamalıdır. Çünki qurutma zamanı çay temperaturun yüksəldilməsi mərhələsində mayalanmaya davam edəcək.

PARÇALI GÖRÜNÜŞ



Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

①

İdarəetmə qutusu

⑥

İstilik qutusu

②	Maşın gövdəsi	⑦	Atomizasiya su anbarı
③	Üfleyici Motor	⑧	Tutacaq və Qarmaq
④	Qapı	⑨	Ferment qabı
⑤	Menteşə	⑩	Təkərlər

ÜSTÜNLÜK

1. Qatlı nəmləndirmə, daha da fermentasiya.
2. Daxili çən və qablar təmiz və gigiyenik olan paslanmayan poladdan hazırlanmışdır.
3. İntegrasiya edilmiş mikrokompyuter idarəetmə sistemi, temperatur və rütubət ağıllı şəkildə idarə oluna bilər.
4. Yüksək tezlikli ultrasəs atomizatoru suyu çox kiçik damcılara atomlaşdırır ki, bu da çaya daxil ola və fermentasiyanın vahidliyini yaxşılaşdırır.

TƏTBİQ

[Çay Fermentasiya Şkafı](#) qara / yaşıl / oolong / ağ / tünd / bitki çayının emalı üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün tələb olunan iş vaxtı aşağıdakılardır.

Çay Növü	İş vaxtı
Qara çay	2-6 saat
Qara çay	12-24 Saat
Bitki mənşəli çay	2-6 saat

Yuxarıda göstərilən məlumatlar yalnız istinad üçündür və xüsusi emal müddəti faktiki vəziyyətə uyğun olaraq müəyyən edilməlidir.

SPESİFİKASIYA

[Çay Fermentasiya Şkafının](#) spesifikasiya siyahısı:

Model	DL-6CFJ-60	
Ölçü	1130 × 1100 × 2040 mm	
Gərginlik	220V 50Hz	
İstilik rejimi	İstilik teli	
İstilik gücü	6,0 KVt	
İstilik qrupu	1 Qrup	
Fan motoru	Güc	85 Vt
	Sürət	2200 rpm
	Gərginlik	220 V
Tabla ölçüsü	720 × 520 × 100 mm	
Tabla miqdarı	14 ədəd	

Tabla t�b�q�ləri	7
S�m�r�lilik	150 kq / vaxt

B t n [ ay Fermentasiya  kafının](#) spesifikasiyası .

Model	6CFJ-20	6CFJ-60	6CFJ-80	6CFJ-120
Tabla Miqdarı	5 �d�d	16 �d�d	32 �d�d	32 �d�d
G�rginlik	220V	220V	220V	380V
G�c	3 kVt	6 kVt	6 kVt	9 kVt
Tutum	60 kq	150 kq	250 kq	350 kq

X susi ehtiyacınız varsa, m  t ril rin ehtiyaclarına uyğun olaraq f rdil  diril  bil r.

 TRAFLI



Atomizer il  su  eni yuxarıda qura dırılıb v  atomla dırılmış su dumanı t bii olaraq  ay fermentasiya ma ınının i ini doldurur v  fermentasiya daha vahid olur.



1 mm diametrli davamlı elektrik istilik naqili və yüksək temperatura davamlı polimer izolyasiya tortundan istifadə edərək, istilik telinin xidmət müddəti digər şirkətlərlə müqayisədə 40% artır.



Solenoid klapan dizaynı çəndəki suyun ən yaxşı atomizasiya hündürlüyündə saxlanmasını təmin edir.



Qapı yüksək temperatúra davamlı elastik rezin zolaqlarla örtülmüşdür ki, bu da isti havanın və su dumanının çıxmasının qarşısını almaq üçün maşının qapısını möhürləyə bilər.

FOTOLAR

Assistant
...Deli Tea Machine

得力. 智能发酵机

Tea Fermentation Machine

DL-6CFJ-60

Voltage: 220V 50HZ

Power: 3 kw

Tray Layer: 7 Layers

Tray Number: 14 pcs

For Black/Dark Tea

150 kg per batch

Inside Stainless Steel

Tray Size : 72*52*10 cm



L:113cm W:110cm H:205cm

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767



Assistant

Delix Tea Machine



智能红茶发酵机

DELIJX.COM

 **Assistant**
Deli Tea Machine



DELIJX.COM

 Assistant
Tea Fermentation Machine



智能红茶发酵机

DELIJX.COM



ƏLAQƏ

Əgər bu məhsulla maraqlanırsınızsa, qiymətini öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün ikona klikləyin ↑ ↑



Quanzhou Deli Agroforestrial Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Can ↓ Aşağıda əlaqə məlumatlarınızı da qoya bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓